

# Şair, qayalara, dağlara söykən!

*“Ay Aqil, səni Zakirdən soruşmuşam”*



Açığı bu mənim həm Buynuz kəndinə, həm də Musa Yaqubun evinə ilk səfərim idi. "Ədalət"çilər olaraq şairin ziyarətinə gəldik. Buynuza daxil olduq. Sağı-solu meşəlik olan yolla Musa Yaqubun evinin qarşısına çatdıq. Avtobusdan düşəndə içimdə qəribə bir həyəcan var idi. Düzdür, şairlə Bakıda bir dəfə görüşmüştüm. Amma onun evində olmamışam axı. Mənim üçün bu dahi şairin ayaq baslığı, yaşıdagı, yazib-yaratdığı evə gəlmək xoşbəxtlik idi.

Qapısı açıq idi evin. Deyəsən, şairin qapısı gəlimli-gedimlidir deyə açıq qalıb. Bəlkə də şeirlərindən də əlavə

elə bu qapının açılığı şairi hamımıza sevdirə biliq. Bir-bir içəri daxil olduruq. Həyətdə bizi şairin oğlu Şəhriyar qarşılıyır.

Həyət də, ev də şair üçün əsl şeir mənbəyidir. Elə bəlkə də şairin şeirlərindəki təbiət və insan əlaqəsi də məhz bu evdən, həyətdən doğulub.

**"Sənin gəlişini  
elə gözləyirdim ki, Aqil..."**

Şəhriyar bəy bizi evə davət edir. Aqil Abbas başda olmaqla hamımız arxasında evə daxil oluruq. Şair bizi



**Reportaj**  
görcək yerindən qalxır. Hiss elədim ki, onu yatan halda görməyimizi istəmir. Aqil müəllim şairi salamlayıb, üzündən, elindən öpür.

- Hər həftə şeirlərinizi "Ədalət" qəzetində çap edirik.

Musa Yaqub zəif bir səslə "Sənə zəng vurmüşdum, aćmadın" deyir.

- Şair, vallah, zəngin mənə gəlib çatmayıb. Bizim evdə bir az şəbəkə zəifdir. Zakir mənə zəng elədi, dedi ki, Musa Yaqub sənə zəng vurub. Sonra mən də sənə nə qədər zəng elədim, aćmadın.

Bax, indi durub ziyarətinə gəlmisik. Bu gördüyüն adamlar hamısı "Ədalət"çilərdir.

Şair qırıq səslə "Sənin gəlişini elə gözləyirdim ki, Aqil..." deyir və bir neçə dəfə təkrarlayır. Aqil müəllimlə şairin səhəbəti yadına bir şeyi salır. Məmməd Araz ömrünün sonlarında verdiyi telemüsahibələrin birində Musa Yaqubu ən yaxşı şairlərdən biri kimi təqdim edir və onu qorumağı, qədrini bilməyi tövsiyə edir.

İçimdə əmin oldum ki, Məmməd Arazın ruhu şad oldu.

Sonra Aqil müəllim bizim qızları, Tahirəni, Tünzaleni göstərib deyir:

- Bax, yanına qəşəng qızlar da getirmişəm. Hamısı sənin qulluğundadı.

Hamımız gülüşürük, şair bir az həyecanlanır, qımışır... pörtür. 80 yaşı haqlayan bir uşaq kimi.

Şairi görmək o qədər böyük sevinc idi ki, bu görüşü hamı əbədiləşdirmək isteyirdi. Hamı Musa Yaqubla şəkil çekdirməyə can atıldı. Sözlə təbiətin şəklini çəkən şairlə şəkil çəkdirmək, elə təbiətin özü ilə şəkil çəkdirmək kimidi.

**Şairin otağında sevincə  
kədər bir-birilə qaçıdı-tutdu  
oynayırdı**

Bu qaçıdı-tutduda dünyasını dəyişmiş yazıçı Eyvaz Əlləzoğlunun nəvəsi Ceyran xalçanın üstündə babasına tə-

rəf iməkləyir. İçimdən bir paxılıq hissi də keçdi körpəyə qarşı.

İş yoldaşlarımızdan biri şairin önündə dizi üstə oturanda duruxdur. Əlin-dəki telefonu, telefonla şəkil çekməyi görməsəydim elə biləcəkdim ki, namaz qılmağa hazırlaşır. Adındakı mü-qəddəslik, şeirlərindəki səmimilik onun ətəyində namaz qılmağa bəs edir.

İsmayıllı mənim də ana-ata yurdumdur. Bu yurdun şairləri azdır, amma bircə Musa Yaqub bəs edir ki, hamını əvez etsin. Açığı onunla şəhərdəki görüşümüzzdə şeir oxumağa çəkinirdim. Amma oxumuşdum. Bəyənmişdi! Bundan gözəl nə ola biler ki?! İndi Musa Yaqubun taqətsizliyini görmək necə kədərlidir, gözəl şeirləri bir o qədər xoşbəxt talehlidir! Çünkü şair Poeziyamızı zənginləşdirə, şeiri insanlara sevdire bildi.

Çox maraqlıdır ki, şairin böyrəyindəki daşları əməliyyatla çıxarılan zaman aralarından göy rənglisi də çıxıbmış. Bu mənə müsahibələrinin birində məlumum olmuşdu. Oxuyanda "bu dünyanın qara daşını bilmirəm, Musa əminin daşlarından bir-ikisi göyərib" deyib gülümşəmişdim.

Açığı şairi belə görmək məni çox kədərləndirdi. Oğuzla, Sübhanla həyətə siqaret çəkməyə çıxdıq. Oradan-sa qapının ağızına. Sayları 15-20 arası buzovlar keçirdi qarşımızdan. Necəsə oldu, buzovlardan üçü şairin evinin darvazasından içəri girdi. Nə qədər "ho, ho" elədik, dayanmadılar. Sonra birtəhər çıxardıq buzovları həyətdən. Sübhana dedim ki, görürsən də, illərdir şeirlərində bu təbiəti eks etdirən şaire təbiətin özü də necə mehribandı. Gülü də, çiçəyi də, arısı da, buzovu da. Elə bil, buzovlar da şairi görməyə can atıldı.

**Musa Yaqub:  
"Çox təəssüflənirəm..."**

Sonra yenidən içəri daxil olduq. Şəhriyar bəylə səhəbtləşməyə başla-diq. O, öz dərdini bize danışırı.



- Şükür ki, indi bir az yaxşılaşıb. Əlimizi üzmüşdük. Yeni doğulan körpəyə də onun adını verdik. Heyf ki, biz insanların qədrini ya xəstə ayağında olanda, ya da öləndən sonra bilirik.

Şəhriyar bəyin üzündə də kədərlə sevinc qaçıdı-tutdu oynayırdı. O həm sevinirdi ki, atasının ziyarətinə bu qədər insan gəlib, həm də atasının taqətsizliyinə görə kədərlənirdi.

Onunla səhəbətini tamamlayıb yenidən evə daxil olduq. Musa Yaqubun ele bir siması var ki, onda ağacların qocalmasını, saçlarında yarpaqların tökülməsini, gözlərində Günəşin ya-vaş-yavaş batmağını görmək olur. Və



o, ağızını açıb bir bənd şeir deyəndə simasındaki ağaç ifadəsi cavanlaşır, yenidən yarpaqlayır.

Biz içəri girəndə Aqil müəllimlə Tahirə şairin qoluna girib onu ayağa qaldırmaq istəyirdilər. Ki, həyətə çıxarsınlar və sağıllaşıb gedək. Amma nə qədər etdiksə, şairin gücü çatmadı. Və onların əlini buraxıb özünü divana atdı.

Və dedi:

- Çox təəssüflənirəm.

Bu Musa Yaqubun o böyük şairin qonaqlarını yola sala bilməmək, taqətsizlik təessüfü iddi.

Emin Akif